

Arxeoloji qazıntılar ölkəmizin zəngin tarixini üzə çıxarıır



Bəşər sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanın tarixi ərazi-lərində aparılan arxeoloji qazıntılar - Azix adamının alt çənə sümüyüün 350-400 minillik tarixi, Qobustan qayaları üstündəki Mezolit dövrü təsvirləri, Tunc dövrü mədəniyyət nümunələri xalqımızın həyat salnaməsinin bizi gəlib çıxmış ən qədim nümunələridir.

Təbii ki, zaman-zaman torpaqlarımıza əl uzadanlar əvvəlcə tariximizə dil uzatmağa çalışıblar. Tariximizi saxtalaşdırmağa, özü-nükküleshdirməyə cəhd ediblər. Hər dəfə də tarixçi alımlarımız, arxeoloqlarımız bu cür "tarix oğruları"nın cavablarını layiqincə verib yerlərində oturublar. Həmsöhbətimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, arxeoloq Lola Hüseynova ilə söhbətimiz də bu barədə oldu.

Lola xanım viranə qalmış sarayların, zəlزلədə batmış şəhərlərin, işgalçılardan dağıdıb məhv etdiyi mömlekətimizin min il əvvəlini aşdırıran, Vətənimizin tarixini tapdı-ğı daşda, əşyada öyrənib sabaha yol açan arxeoloqlardan biridir. Onunla söhbət edərkən insan xəyalı istər-istəməz sinəsi rəsmlərə çevrilmiş Qobustandan keçib minillərin keçmişinə yol salır.

Lola Əkbər qızı Hüseynova 1987-ci il iyunun 19-da Rusiya Federasiyasının Nyagan şəhərində anadan olmuşdur. 2005-ci il-də Mingəçevir şəhər Y.Muradov adına 11 orta məktəbi "əla" qiymətlərlə bitirib.

Lola Hüseynova deyir ki, 6-cı sinifdə oxuyanda tarix müəllimi Ruhiyə Məmmədova Azix mağarasında aşkarlanan azıxantrop qızdan danışındı: "Sinif yoldaşım sual verdi ki, bəs niyə o qız elə cavan rəhmətə gedib? Uşaqlı idik. O zaman Xocalı faciəsi haqqında qorxunc məlumatları, ermənilərin xalqımızın başına götirdikləri müsibətlər

haqqında tez-tez eşidər, dəhşətli hadisələrin şahidi olardıq. Azix mağarasında tapılan qadın çənə sümüyü haqqında məlumatı ilk dəfə eşidəndə ağlıma gələn bu oldu ki, yəqin o 18-22 yaşlı qızı da ermənilər öldürüb. Azix düşərgəsinin Füzuli rayonu yaxınlığında olması da məni çox həyəcanlandırmışdı. O gündən qərarımı verdim ki, arxeoloq olacağam, mən də qazıntı aparıb tariximizi öyrənəcəyim? Atam isə hüquqsunas olmağımı istəyirdi. Mən atamdan öz arzumu gerçəkləşdirmək üçün fürsət verməsini istədim. 2006-ci ildə qəbul imtahanlarında iştirak edib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum".

2012-ci ildə həmin fakültəni bitirən Lola Hüseynova 2013-2015-ci illərdə təhsil aldığı universitetin Etnoqrafiya və Arxeologiya şöbəsinin magistratura pilləsində təhsili ni davam etdirib, oranı qırmızı diplomla bitirib. 2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant kimi işə başlayan Lola 2021-ci ilin may ayından Azərbaycanın Antik dövr arxeologiyası şöbəsində elmi işçi vəzifəsində çalışır.

2022-ci ildə Londonda təşkil olunan "Tədqiqatını bir foto ilə izah et" yarışmasının qalibi olub. Bu barədə bizə danışan gənc arxeoloq deyir ki, yazdığı dissertasiya işi ilə əlaqədar "bu bir saxsı parçası deyil, bu bir tarixdir" adlı yazı və öz el işi olan rəsmlərle yarışmaya qatılıb, səsvermə ilə birinci yeri tutub.

Gənc arxeoloq Şəki rayonu Təpəbaşı və Kiş-Doxun abidələrində arxeoloji tədqiqatlar aparan ekspedisiyaya rəhbərlik etməklə yanaşı, Gəncə, Uzunrəmə, Göygöl, Zeylik kurqanlarında, Ağstafa rayonu Tavatəpə yaşayış yerində, Qaraçınar yaşayış yeri və Covdar nekropolundakı arxeoloji qazıntılar da iştirak edib.

Xanım arxeoloq ömrünün səhifələrini vərəqləyərək geridə qoyduğu illəri xatırla-

yır: "İlk qazıntı fəaliyyətimə Gəncə şəhərində son Tunc dövrü kurqanlarının tədqiqi ilə başlamışam. Sonra Gəncə və Goranboy ərazi-sində italyali arxeoloqlarla birgə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun "GarKaP" layihəsi çərçivəsində apardığı arxeoloji qazıntı işlərinin iştirakçılarından oldum. Üç ildir ki, bu iki ərazi də kurqanlar qazılıb tədqiqata cəlb edilir. Bundan əlavə, fransız arxeoloqlarla beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində 1 il Goranboy rayonu Qaraçınar kəndində yaşayış yeri tədqiqatlarında iştirak etmişəm. Çöl tədqiqatlarından biri İmisi rayonu Qızılıtəpə abidəsində olub. Daha sonra Azərbaycan arxeologiya tarixində ən böyük layihələrden biri olan "AzerGold" və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə işi - Daşkəsəndə Covdar nekropolunun qazıntılarında xilasetmə komandasının tərkibində iştirak etmişəm. Hazırda Şəki rayonu Fazıl kəndi ərazi-sində qazıntıdayam. Xoşbəxtəm ki, Azərbaycanın zəngin qədim tarixi, bu torpaqların insan məskəni yaranandan bu günə kimi bizə məxsus olmasını sübut etmək üçün arxeologiya elinin imkanlarından istifadə edənlərdənəm".

Lola Hüseynova uğurlarından danşarkən xüsusi olaraq qeyd etdi ki: "Bülik qazıntı müddətini Covdar nekropolu ərazisində 2024-cü ildə aparılan qazıntıların rəhbəri kimi başa vurdum. Hər qazıntıya gedəndə dua edirəm ki, Allahım, ayaq basdıǵım, mala vurdugum torpağın altından elə bir həqiqət üzə çıxın ki, Azərbaycan tarixində hansısa qaranlıq səhifəni açmış olsun. Bu baxımdan özümü şanslı hesab edə bilərəm. Məsələn, Uzun Rəmə kurqanlarını, Qaraçınar yaşayış yerini, Covdar nekropolunu, Kiş-Doxun abidəsini, on son isə bütün dünyada haqqında yazılan Ağstafa rayonu Tavatəpə abidəsini Azərbaycan tarixinin öyrənilməsində mühüm hadisə hesab etmək olar.

*Elsən QƏNİYEV,
"Azərbaycan"*